


“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin
Müşahidə Şurası tərəfindən təsdiqlənmişdir.

Protokol 07 Tarix 13.06.25

Müşahidə Şurasının Sədri Z.Ə.Nuriyev





“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin dividend siyasəti

“Capital Partners İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin **DIVIDEND SİYASƏTİ** Azərbaycan Respublikasının qanunvericiliyinə, normativ hüquqi xarakterli aktlara və şirkətin nizamnaməsinə əsasən hazırlanmışdır. Siyasət dividendin hesablanması, nümayiş olunması, dəyəri, forması və ödəniş müddətlərinə dair Şirkətin prosedurlarını əks etdirir. Xalis mənfəətin dividendin ödənişinə yönəldilməsi Şirkətin strategiyasının şərt və tələblərinə və Səhmdarların Ümumi Yığıncağında verilmiş qərara əsasən həyata keçirilir. Siyasətin əsas məqsədi hər il üçün davamlı və etibarlı dividend siyasətini həyata keçirmək və bu siyasətdən hər hansı bir kənarlaşmanın qarşısını almaqdan ibarətdir.

Dividend siyasətinin prinsipləri.

- 1.Şəffaflıq – dividend siyasətinin reallaşdırılması, o cümlədən, dividendin miqdarı və ödənilməsi qərarının qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında məlumatın aydınlaşdırılması və təyin edilməsi;
- 2.Əsaslanma – Şirkətin inkişaf planı və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendin miqdarı və ödənilməsi haqqında qərarın yalnız şirkətin müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
- 3.Ədalətlik – dividendin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
- 4.Ardıcılıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
- 5.İnkişaf – korporativ idarəetmə prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə dividend siyasətinin daimi yenilənməsi və Şirkətin strateji məqsədləri dəyişdiyi halda siyasətin yenidən baxılması;
- 6.Sabitlik – Şirkətin sabit dividend ödənişləri etmək təşəbbüsü.

2. Dividendin elanı.

Dividendin elanı və ödənilməsi, o cümlədən ödənişlərin məbləği və proseduru Şirkətin illik təsərrüfat-maliyyə fəaliyyətinin nəticəsi barədə kənar audit tərəfindən hesabat təsdiq edildikdən sonra Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən müəyyən edilir.

Dividendin ödənilməsi haqqında qərarla aşağıdakılar müəyyən edilməlidir:

- Dividend elan edilmiş səhmlərin növü;
- Hər bir səhm üzrə dividendin məbləği və ya dividendin ödəniləcəyi faiz dərəcəsi;

- Ödəniş müddəti;
- Ödəniş forması.

3. Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları.

Dividend ödənişləri, həmçinin dividendin məbləği və ödəniş metodu haqda qərar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur. Şirkət, qanunvericiliyə zidd deyilsə, maliyyə ilinin nəticəsi əsasında yerləşdirilmiş səhmlər üzrə dividendin verilməsi haqda qərar qəbul edilməsi hüququna malikdir. Səhmdarların Ümumi Yığıncağında dividendin verilməsi haqda qərar qəbul edilməyə bilər. Dividendin ödənilməsi haqda qərarın qəbul edilməsi və dividendin verilmə prosesində Şirkət Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsaslanır. Şirkət aşağıdakı hallarda dividend elan edə və ya elan edilmiş dividendi ödəyə bilməz:

- qərarın qəbul edilməsi tarixinə Şirkət “Müflisləşmə və iflas haqqında” qanununa əsasən müflis elan edildikdə və ya iflasa uğradıqda və ya dividendin ödənilməsi nəticəsində müflis elan ediləcəyi və ya iflasa uğrayacağı ehtimalı olduqda;
- qərarın qəbul edilməsi tarixinə Şirkətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya dividendin ödənilməsi nəticəsində az olacaqsə;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

4. Dividendin mənbəyi və məbləği.

Dividend yerli mühasibat uçotu standartları ilə hesablanmış xalis mənfəət hesabına ödənilir və hər bir səhmdara verilən dividendin həcmi, bir səhmə düşən dividend məbləğinin səhmdarının sahib olduğu səhmlərin sayına vurulmaqla müəyyən edilir. Dividend səhmdarlara qanunvericiliklə nəzərdə tutulmuş vergilər tutulduqdan sonra ödənilir. Hər bir səhmdar Şirkətin illik mənfəətinin məbləğindən malik olduğu səhmin dəyərində uyğun olaraq dividend alır. Səhmə düşən dividendin məbləği səhmdarların ümumi Yığıncağında müəyyən edilir.

5. Dividend almaq hüququna malik olan səhmdarlar.

Mənfəətin bölüşdürülməsi tarixində qanunvericiliklə müəyyən olunmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydiyyatda olan Şirkətin səhmdarları dividend almaq hüququna malikdir.

7. Elan edilmiş dividendin ödənilməsi.

Dividend açıqlandıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində səhmdarlara ödənilməlidir. Hər bir səhmdar səhmlər üzrə dividendin hesablanması qaydası, vergi prosedurları, ödəniş şərtləri və dividendi barədə məlumat almaq üçün Şirkətə müraciət edə bilər.